

QISA MƏLUMAT FORMASI

Dəmirçiyeva Məhəbbət Dəyirman qızı

Mülki hüquq kafedrasının müdiri, h.e.d., professor

İş telefonu: +99412 5390298

E-mail: mahabbat@mail.ru



QISA BİOQRAFİK MƏLUMAT

- ✓ 10 noyabr 1957-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olub;
- ✓ 1964-1974-cü illərdə Daşsalahlı kəndində 1 №-li orta məktəbini bitirib;
- ✓ 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb;
- ✓ 1981-1987-ci illərdə Türkmənistan SSR Nebet-Daq şəhərində gənc mütəxəssis kimi çalışıb;
- ✓ 1987-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində çalışır.
- ✓ Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri vəzifəsində çalışır.
- ✓ 1996-cı ildə Tbilisi Dövlət Universitetində “Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.
- ✓ 2003-cü ildə isə həmin universitetdə “Azərbaycan Respublikasında nikah hüquq münasibətlərinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
- ✓ 2003-cü ildə doktorluq dissertasiyasına görə aldığı hüquq elmləri doktoru diplomu 27 iyun 2008-ci ildə AR Prezidenti yanında AAK-sı tərəfindən nostrifikasiya olunub.
- ✓ Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri vəzifəsində çalışır.
Evlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ✓ 1996-cı ildə Tbilisi Dövlət Universitetində «Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.
- ✓ 2003-cü ildə isə həmin universitetdə «Azərbaycan Respublikasında nigah hüquq münasibətlərinin aktual problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
- ✓ 2003-cü ildə doktorluq dissertasiyasına görə aldığı hüquq elmləri doktoru diplomu 27 iyun 2008-ci ildə AR Prezidenti yanında AAK-sı tərəfindən nostrifikasiya olunub..
2013-cü ildə AR Prezidenti yanında AAK-sı tərəfindən professor elmi adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

- ✓ 1981-1987 Türkmənistan SSR Nebet-Daq şəhəri, gənc mütəxəssis;
- ✓ 1987- 2011 BDU Hüquq fakültəsi “Əmək hüququ və mülki proses” kafedrası;
- ✓ 2011-ci il – h/h Mülki hüquq kafedrası, müdir.

TƏDQIQAT SAHƏSİ

- ✓ Ailə hüququ;
- ✓ Mülki proses;
- ✓ Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri;
- ✓ Ayrı-ayrı kateqoriya mülki işlərə baxılmasının prosessual xüsusiyyətləri.

BEYNƏLXALQ SEMİNAR, SİMOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

- ✓ 2007, İSFL, Sel-Laki Siti – beynəlxalq konfrans
- ✓ 2008, Bakı - Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğunun problemləri
- ✓ 15-20 sentyabr 2008-ci il, Vyana – Dünya üzrə Beynəlxalq Ailə Hüququ İctimai Assosiasiyasının konqresi
- ✓ 5-6 dekabr 2005-ci il, Moskva – “Rusiya Federasiyasının Ailə Məcəlləsinin qəbulunun 10 illiyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
- ✓ 2009-cu il, Porto - “Qlobal böhran şəraitində ailə həmrəyliyi və sosial həmrəylik mövzusunda” konfrans
- ✓ 7-9 iyun 2009-cu il, İsrail Var Universitetinin təşkilatçılığı ilə beynəlxalq konfrans
- ✓ 18 dekabr 2010-cu il, Kazan – beynəlxalq konfrans
- ✓ 2013-cü il, İstanbul Dövlət Universiteti – beynəlxalq konfrans

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. Заключение брака, как основание возникновения брачных отношений // “Qanun” jurnalı, 2003, № 1, s. 62-68
2. Осуществление супругами права за имущество // “Qanun” jurnalı, 2003, № 5, s. 73-75
3. Раздел общего имущества супругов // “Qanun” jurnalı, 2003, № 6, s. 75-79
4. Azərbaycanda nigah hüquq münasibətləri // “Qanun” jurnalı, 2003, № 7, s. 55-58
5. Недействительность брака // “Qanun” jurnalı, 2003, № 4
6. Расторжение брака в судебном порядке // “Qanun” jurnalı, 2003, № 8, s. 65-67
7. Порядок заключения брака // “Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri”, 2004, № 11, s. 38-44
8. Mülki prosessual hüquq. Tədris-metodik göstəriş. Bakı: “Təhsil” nəşriyyatı, 2005, 48 s.
9. Mülki prosessual hüquq kursunun öyrənilməsinə dair tədris-metodiki göstəriş. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, 45 s.
10. Понятие имущественных отношений супругов // “Qanun” jurnalı, 2003, № 3
11. Azərbaycanda qaçqın və köçkünlərin hüquqi statusu / İSFL, Sel-Laki Siti şəhərində keçirilən konfransın materialları (12-13 iyul 2005-ci il) (ingilis dilində)
12. Azərbaycan Respublikasında ailə hüququnun qısa icmalı. The International Survey of Family Law, 2005 (ingilis dilində)
13. Boşanma və eyni cinslilərin nikahının qanuni və ictimai yüksəlişi qanunun pozulması və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddiyyət təşkil etməsi. Elmi-tədqiqat işinin rəyi. Boston kolleci, 2005 (ingilis dilində)
14. “Mülki prosessual hüquq” kursunun proqramı. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2006, 27 s. (azərb. və rus dillərində)
15. Yuxarı instansiya məhkəmələrində sübutların qəbul edilməsi və qiymətləndirilməsi // “Qanun” jurnalı, 2007, № 8, s. 41-43
16. Notariat // “Qanun” jurnalı, 2007, № 9, s. 61-69
17. Məhkəmə məlumatlarının xüsusiyyətləri // “Qanun” jurnalı, 2007, № 10
18. İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış

- icraatı) / Hüquq fakültəsinin 80 illik yubileyinə həsr olunmuş “Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları. Bakı, 2008, s. 223-227
19. Qanun, dövlət və onun iqtisadiyyatının ailəyə təsiri / Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda 8-ci elmi-praktik konfransın materialları. Bakı, 2008, s. 270-272
 20. Ailə strukturuna dövlətin və onun iqtisadiyyatının təsiri formaları // “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2008, 21-ci buraxılış, s. 175-179
 21. Ailə strukturuna dövlətin və onun iqtisadiyyatının təsiri formaları (ingilis dilində). Avstriya Respublikasının Vyana şəhərində keçirilmiş konfransın materialları.
 22. Azərbaycan Respublikasında ənənə və tayfa qaydaları əsasında qurulan nikahın problemləri // “Qanun” jurnalı, 2009, № 9, s. 96-100
 23. ООН о правах ребенка и Азербайджанская Республика. «Семейное право на рубеже XX-XXI веков» Москва, Статут. 2011, с.152-156 с.
 24. Azərbaycan Respublikasının ailə hüququ. Tədris proqramı. Bakı, 2012, 18 s. (azərbaycan və rus dillərində)
 25. “Ailə hüquqlarının məhkəmə müdafiəsi” kursunun tədris-metodiki göstərişi. Bakı, 2012, 145 s.
 26. Uşaqların ictimai tərbiyəsində informasiya və kommunikasiya texnologiyalarının rolu // Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2012, №4, s. 18-29
 27. Uşaqların hüquq və mənafələrinin H.Əliyev Fondu tərəfindən müdafiəsinin fəaliyyət mexanizmi // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2014, s.76-86
 28. Uşaq hüquqlarının müdafiəsində Heydər Əliyevin rolu // “Nəqliyyat hüququ”, 2015
 29. Azərbaycan Respublikasında nikahsız birgə yaşama və nikah / Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 93-ci il dönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları” mövzusunda elmi nəzəri konfransın materialları. Bakı, 2016, s. 46-49
 30. Müasir dövrdə Azərbaycanda multikulturalizm ənənələrinin ailə münasibətlərinə tətbiqinin inkişaf harmoniyası / “Mədəni müxtəliflik: dünya və Azərbaycan” mövzusunda beynəlxalq elmi-praktik konfrans (29 aprel 2016-cı il). Bakı, 2016, s. 183-187
 31. Mülkiyyət hüququnun yaranmasının əsasları / Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları (3 iyun 2016-cı il). Bakı, 2016, s. 234-237
 32. Evolution of Islamic law in the family and marriage relations // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2016, № 2,
 33. Nikah müqaviləsinin inkişaf tarixi // “Nəqliyyat hüququ” jurnalı, 2017, № 1, s. 75-84
 34. The history and the perspectives of medical insurance in Azerbaijan // Medicine and Law, 2017, No 2

KİTABLARI

1. Uşaqların tərbiyəsində valideynlərin hüquq və vəzifələri. Dərs vəsaiti. Bakı: Qanun, 1996, 72 s.
2. Брачный договор. Учебное пособие. Баку: Qanun, 2003, 131 s.
3. Ailə hüququ. Dərs vəsaiti. Bakı: Qanun, 2003, 382 s.
4. Правовые проблемы имущественных отношений супругов. Монографиya. Баку: Qanun, 2006, 108 s.
5. Mülki məhkəmə icraatı. Ayrı-ayrı kateqoriya mülki işlərə baxılmasının prosessual xüsusiyyətləri: Dərs vəsaiti. Bakı: Qanun, 2008, 215 s.
6. Ailə hüququ. Dərslik. Bakı: Qanun, 2008, 486 s.
7. Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyində çağırış icraatı. Bakı: Təhsil, 2009, 224 s.

-
8. Ailə hüquqlarının məhkəmə müdafiəsi (kazuslar). Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2012, 120 s.
 9. Mülki hüquq. Dərslik. Bakı: Zərdabi, LTD, 2015, 696 s.

TƏLTİFLƏRİ

2014 – Yüksək ixtisaslı kadrların hazırlanmasında, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir.